

# Böyük günahların ən böyüyü



**Əziz din qardaşlarım,** böyük günahlar Quranda və ya hədisi-şəriflərdə onlara qarşı təhdid və lənət yönəldən, cəza veriləcəyi bildirilən, edənə fasiq deyilən, qəbirdə və axirətdə, dözülməz əzaba düçar olmağı zəruri edən günahlardır. Həmçinin Allahın lənət etdiyi, rəhmətindən uzaq tutduğu və sonu həlak olan işlərin haram və ya böyük olduğu aşkardır.

**Əziz müsəlmanlar,** əgər böyük günahlardan çəkinərsək Uca Allah kiçik günahlarımızın üstünü örtər və bizi bağışlayar. Belə ki, Allah təala Nisa surəsi 31 ci ayədə buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.”

Bir gün Rəsulullah (s)- “ Böyük günahların ən böyüyünü sizə xəbər verimmi?”-deyə üç dəfə soruşdu. Əshabələr:

“ Bəli, ya Rəsuləllah!” - dedi. Rəsulullah (s) - “-Allaha şəriq qoşmaq, ata-anaya itaətsizlik etmək.”-buyurduqdan sonra söykəndiyi yerdən qalxaraq: “-Yaxşı dinləyin, bir də yalan danışmaqdır”-buyurdu.

Bəli hədisi-şərifdən də görüldüyü kimi günahların ən böyüyü Allaha şəriq qoşmaqdır. Elə isə gəlin görək Allaha şəriq qoşmaq nə deməkdir. Şirk, Allahı tanımamaq, zatında, sifətlərində və hərəkətlərində ona orta qoşmaq deməkdir.

Ümumiyyətlə Uca Allahın bağışlamadığı şirk günahını bu şəkildə sıralaya bilərik. 1. Allahdan başqasına səcdə etmək. 2. Eytiacları Allahdan başqasına ərz etmək, yalnız Allahdan gözlənilməsi lazım olan nəticələri Ondan başqa güc və şəxslərdən gözləmək. 3. Bəzi varlıqlara - haşa “Allahın qızları”, “Allahın oğulları” kimi adlar vermək. 4. Halal və haramlar müəyyən edən şəxsləri rəbb kimi qəbul etmək. Çünki, insanlara bir şeyi qadağan etmək və ya sərbəst buraxmaq səlahiyyəti yalnız Allaha məxsusudur.

5. Allahdan başqasının adına qurban kəsmək. 6. Uşaqlara şirki xatırladan adlar qoymaq.

Bütün bu günahlara, günahların ən böyüyü mənasını verən “Əkbərul-kəbəir” deyilir. Bundan başqa Allah təala Qurani-Kərimdə şirki “ən böyük zülm və haqsızlıq.”[1] “Özünə atılan böyük bir iftira” kimi ifadə etmişdir. Çünki insan şirkə düşməklə özünə zülm etmiş və Allaha qarşı böyük bir haqsızlıq etmişdir.

Şirk bütün kainatı və bizi idarə edən Allaha qarşı böyük bir hörmətsizlik və ədəbsizlikdir. Abdulla ibn Məsud (r.a) Peyğəmbərimizdən: “- Allah qatında ən böyük günah hansıdır? - deyə soruşduqda Allah Rəsulu (s):- “-Səni yaratmış olduğu halda Allaha şəriq qoşmağıdır.”-buyurmuşdur.[2]

Təbii ki, Şəriq qoşmaq Allaha heç bir zərər verməz. Şirkin bütün zərəri insanın özünədir. Allaha şəriq qoşmaq böyük bir fəlakətdir. Həm bu dünyasını həm də axirətini puç etməkdir. İnsan hansı vəziyyətdə olursa olsun bu günahdan son dərəcə uzaq durmalıdır.

Peyğəmbərimiz (s) buyurur: "Parça-parça edisləndə alovlarda yansanda heç bir şeyi Allaha şəriklə qoşma!.." [3]

**Əziz möminlər**, şirkin digər bir növü olan gizli şirkdən də qətiyyənlə uzaqlaşmaq lazımdır. Çünki gizli şirk böyük şirkə qapı açır. Böyük şirk isə Allah qorusun insanı dindən çıxardır.

İnsanlardan bir qisminə bir zərər və yaxud bir fayda toxunanda bu hadisəni yeganə yaradıcı olan Allahdan deyil, fani varlıqlardan bilirlər. Məsələn, bir adamın "Ey filankəs! Həyatımı sənə borcluyam", "Allah və sən istəyirsənsə bu iş olar" və ya "Həkim olmasaydı öləcəkdim" kimi sözlər gizli şirk bir nəticəsidir. Halbuki kainatda cərəyan edən hadisələrin həqiqi fail (yaradıcısı) Allahdır. İnsanlar yalnız və yalnız səbəbkar ola bilirlər. Baxın görün İbn Abbas (r.a) gizli şirkə necə tərifi edir: "Gizli şirk gecə qaranlığında qara bir daşın üzərində gəzən qara qarışqanın ayaq hərəkətlərindən də gizlidir."

Gizli şirk bir növü də göstərişə dayanan ibadət və əməllərdir. Bir gün Peyğəmbərimiz (s): "-Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir."-dedi. Yanındakılar: "Kiçik şirk nədir, ey Allahın Rəsulu?"-deyə soruşdular. Rəsulullah (s) - bu cavabı verdi: "Riya, yəni göstərişdir. Qiyamət günü insanlar əməllərinin əvəzini alarkən Allah təala riya (və göstəriş) əhlinə buyuracaqdır: "Dünyada ikən onlara etdiyiniz, əməllərinizi göstərmək istədiyiniz kəslərin yanına gedin! Baxın görək onlar yanında hər hansı bir əvəz ala biləcəksinizmi?" [4]

**Əziz qardaşlar**, xütbəmə bir ayə ilə son verirəm:

"... Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şəriklə qoşmasın!" [5]

28 İyun 2013 /19 Şaban 1434

[1]Loğman, 31/13

[2]Müslim, İman, 141

[3]İbn Macə, Fitən, 23

[4]Əhməd, V, 428, 429

[5]Kəhf, 110